

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Validə Kazımovanın 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd Məcidzadə Şəhriyar Sərdar oğlunun Mərkəzi Seçki Komissiyasına 21 sentyabr 2015-ci il tarixli 03 sayılı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri

21 sentyabr 2015-ci il

Mən, ekspert qrupunun üzvü Validə Kazımova 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 95 sayılı Tərtər seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məcidzadə Şəhriyar Sərdar oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 sentyabr 2015-ci il tarixli 03 sayılı yazılı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən araşdırmaya qəbul edilmişdir.

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 95 sayılı Tərtər seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məcidzadə Şəhriyar Sərdar oğlu 2015-ci il sentyabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək qeyd edilən seçki dairəsi dairə seçki komissiyasının 19 sentyabr 2015-ci il tarixli 6/61 sayılı qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü kimi tərəfimdən icraata qəbul edilmiş və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipini əsas götürülərək, qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmişdir.

Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müəyyən edilmişdir ki, 95 sayılı Tərtər seçki dairəsi dairə seçki komissiyasının

namizədliyin qeydə alınmasından imtina edilməsi barədə 19 sentyabr 2015-ci il tarixli 6/61 sayılı qərarı əsassızdır.

Araşdırma ilə müəyyən edilmişir ki, Ş.S.Məcizadənin namizəd kimi qeydə alınması üçün dairə seçki komissiyasına təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Belə ki, namizəd tərəfindən toplanılmış 550 seçici imzasından 529-u etibarlı hesab edilmiş, bu isə namizədin qeydə alınması üçün kifayət edir.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 95 sayılı Tərtər seçki dairəsi dairə seçki komissiyasının Məcizadə Şəhriyar Sərdar oğlunun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 19 sentyabr 2015-ci il tarixli 6/61 sayılı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən **rəyə gəldim:**

1. Deputatlığa namizəd Məcizadə Şəhriyar Sərdar oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 sentyabr 2015-ci il tarixli 03 sayılı müraciəti təmin edilsin və 95 sayılı Tərtər seçki dairəsi dairə seçki komissiyasının 19 sentyabr 2015-ci il tarixli 6/61 sayılı qərarı ləğv edilsin.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərilsin.

Ekspert qrupunun üzvü

Validə Kazımova